

**AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
ƏMƏLİYYAT BAŞ İDARƏSİ
NAVİQASIYA VƏ KARTOQRAFIYA İDARƏSİ
HİDROQRAFIYA VƏ XƏRİTƏÇƏKMƏ MƏRKƏZİ**

**MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC
DEPARTMENT OF NAVIGATION AND CARTOGRAPHY
OF OPERATIONAL HEADQUARTERS
CENTRE OF HYDROGRAPHY AND CARTOGRAPHY**



**DƏNİZÇİLƏRƏ BİLDİRİŞLƏR
NOTICES TO MARINERS**

**XƏZƏR DƏNİZİ
CASPIAN SEA**

Bazarertəsi, 25 sentyabr 2017
Monday, 25 september 2017

201 - 256

Dənizçilərə Bildirişlərə əsasən dəniz xəritələri və üzmə üçün vəsaitlər korrektə edilməlidir.

Dənizçilərə Bildirişlərin hər buraxılışının öz sıra sayı var. Bildirişlərin sıralanması təqvim ili ərzində 1-dən başlayaraq aparılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsini Hidroqrafiya və Xəritəçəkmə Mərkəzinin Dənizçilərə Bildirişlərində ölkə daxili və xarici mənbələrdən daxil olan, Xəzər dənizində naviqasiya şəraitinin dəyişməsi haqqında məlumatlar dərc olunur. Xəritələrin, losiya və digər üzmə rəhbər sənədlərinin müasir səviyyədə saxlanılması üçün Hidroqrafiya və Xəritəçəkmə Mərkəzi dənizçilərdən aşağıdakı məlumatlar haqqında xəbər verməyi xahiş edir:

- 1) Dənizçilik üçün yeni tapılmış təhlükələr: bankalar, dayazlıqlar, daşlar, qayalar, vulkanik yaranmalar və s.;
- 2) Xəritələrin, losiyaların və digər üzmə üçün rəhbər sənədlərin ərazi ilə uyğunsuzluğu;
- 3) Dənizçilik təhlükəsizliyini təmin etmək və yerin təyini asanlaşdırmaq məqsədi ilə gözə çarpan məntəqələrin, obyektlərin və digər məlumatların xəritələrə daxil edilməsi.

Təhlükə haqqında məlumat verərkən, onun dəqiq yerini göstərmək lazımdır.

Kitablara əsaslandıqda onların nəşr ilini və səhifəsini qeyd etmək vacibdir. Xəritələrə və daxil olan olan coğrafi koordinatlara əsaslandıqda isə, məlumata aid olan xəritənin nəşr ili və nömrəsi qeyd olunur. Məlumatlar Hidroqrafiya və Xəritəçəkmə Mərkəzinin aşağıdakı ünvanına göndərilməlidir:

AZ 1117, Bakı şəhəri,
Binəqədi rayonu, Biləcəri qəsəbəsi,
Yahya Hüseynov küçəsi,
Biləcəri-14 h/şəh.

Tel/ faks: (+99412) 404-79-25
e-mail: hydrography@mod.gov.az

Nautical charts and for sailing books should be immediately corrected according to Notices to Mariners. Each Notices to Mariners edition has its own ordinal number. Notices to Mariners numeration is keeping continuously during the calendar year. In Notices to Mariners, which published by Ministry of Defence of Azerbaijan Republic Centr of Hydrography and Cartography of Department of Navigation and Cartography of Operational Headquarters are issued in order to inform mariners about all changes of navigational situation on Caspian Sea obtained from inside of the country and foreign sources. To update charts and sailing directions for mariners are requested to inform Centr of Hydrography and Cartography about the following:

- 1) New detected obstructions like banks, shoals, stones, rocks, volcanic formations, etc.;
- 2) All divergences between charts, sailing directions and locality;
- 3) Necessity to chart information on conspicuous marks, objects and other information to facilitate position finding and ensure safe navigation.

Reporting data about obstructions it is necessary as possible clear to indicate their location.

Referring to book issuing it is necessary to point out the year of edition and page number. Referring to charts and reporting geographic coordinates it is obligatory to indicate the number of chart concerned and year of its edition.

Information should be communicated to:

AZ 1117, Baku,
Bilacari village,
Yahya Huseynov street,
Bilacari – 14 m/town

Tel/fax: (+99412) 404-79-25
e-mail: hydrography@mod.gov.az

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
ƏMƏLİYYAT BAŞ İDARƏSİ
NAVİQASIYA VƏ KARTOQRAFIYA İDARƏSİ
HİDROQRAFIYA VƏ XƏRİTƏÇƏKMƏ MƏRKƏZİ

MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC
DEPARTMENT OF NAVIGATION AND CARTOGRAPHY
OF OPERATIONAL HEADQUARTERS
CENTRE OF HYDROGRAPHY AND CARTOGRAPHY



DƏNİZÇİLƏRƏ BİLDİRİSLƏR
NOTICES TO MARINERS

Bazarertəsi, 25 sentyabr 2017
Monday, 25 september 2017

201 – 256

XƏZƏR DƏNİZİ
CASPIAN SEA

I. ÜMUMİ MƏLUMAT
GENERAL INFORMATION

201 Abşeron limanı. Elan

Gəmilərin Abşeron limanına girişinə və çıxışına gecə-gündüz icazə verilir.
Ləğv etmək DB 11(M)/17

Port of Absheron. Announcement

Vessels are permitted entry/exit the Absheron port all day and night.
Cancel NM 11(T)/17

SX 11/17, D.o. 470/17

202 Abşeron yarımadası. Elan

«Abşeron Marine Service» MMC-inə məxsus kiçikhəcmli gəmilərin dayanacaq bazası üçün nəzərdə tutulmuş yanalma körpüləri Bakı şəhəri, Abşeron rayonunun Gürgən qəsəbəsinin və Xəzər rayonunun Zirə qəsəbəsinin ərazisində quraşdırılmışdır:

a) Gürgən qəsəbəsində yerləşən körpülər haqqında məlumat:

Körpü 1 – 40° 23' 59,30" N 50° 20' 22,51" E (WGS-84), körpünün uzunluğu 70 metr;

Körpü 2 – 40° 23' 57,90" N 50° 20' 22,03" E (WGS-84), körpünün uzunluğu 60 metr;

- b) Zirə qəsəbəsində yerləşən körpü haqqında məlumat:
Körpü – 40° 19' 19,87" N 50° 18' 16,87" E (WGS-84), körpünün uzunluğu 100 metr;

Absheron peninsula. Announcement

Wharves for small-capacity ships of LLC «Absheron Marine Service» have been built in the area of Gurgan settlement of Absheron district, Baku city and Zira settlement of Khazar district:

- a) Information about the wharf in Gurgan settlement:
Wharf 1 – 40° 23' 59,30"N 50° 20' 22,51" E (WGS-84), the length of the wharf is 70 metres;
Wharf 2 – 40° 23' 57,90"N 50° 20' 22,03" E (WGS-84), the length of the wharf is 60 metres;
- b) Information about the wharf in Zira settlement:
Wharf – 40° 19' 19,87"N 50° 18' 16,87" E (WGS-84), the length of the wharf is 100 metres;

D.o. 1148, 1321 /17

203 Astara reydi. Kələdahnə kəndi. Elan

1. Parlayan buy 1 (38° 31' 07" N 48° 52' 56" E) müvəqqəti ştat yerində yoxdur.
2. Parlayan buy 2 (38° 31' 07" N 48° 52' 54" E) müvəqqəti ştat yerində yoxdur.

Astara roadstead. Kaladakhna village. Announcement

1. Light buoy 1 (38° 31' 07" N 48° 52' 56" E) temporary out of its place.
2. Light buoy 2 (38° 31' 07" N 48° 52' 54" E) temporary out of its place.

D.o. 1204 /17

**II. XƏRİTƏLƏRİN KORREKTURASI
THE CORRECTION OF CHARTS**

Bakı buxtası (Baku bay)

204	Xəritə (Chart) 2327 <i>Şix burnundan şərqə</i> <i>To the east from Shikh cape</i>		
Çəkmək Plot	Süüstü dirək Above-water pile	40° 18' 08"	49° 51' 50"
		SX 23/17, D.o. 937/17	
205 (M)	Xəritələr (Charts) 2327, 2329(1) <i>Bakı buxtası. Farvater № 26</i>		
(T)	<i>Baku bay. Waterway № 26</i>		
Əlavə etmək Add	1. Parlayan buy 5-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 5	40° 17' 11"	49° 49' 52"
	2. Parlayan buy 1A-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1A	40° 17' 52"	49° 50' 41"
		D.o. 1204/17	
206	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası. Farvater № 3</i> <i>Baku bay. Waterway № 3</i>		
Ləğv etmək Delete	Parlayan buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 3 Ləğv etmək DB 17(3)(M)/17 Cancel NM 17(3)(T)(T)/17	40° 21' 32"	49° 50' 52"
		D.o. 1204/17	

207	Xəritə (Chart) 2327A <i>Bakı buxtası. Paris kommunası adına zavodun kanalı</i> <i>Baku bay. Channel of the factory by the name</i> <i>of Parisian Commune</i>		
Ləğv etmək Delete	1. Parlayan buy 28-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 28	40° 21' 38,0"	49° 50' 57,5"
	2. Parlayan buy 31-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 31	40° 21' 23,5"	49° 50' 20,5"
	3. Parlayan buy 32-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 32 Ləğv etmək DB 20(2-4)(M)/17 Cancel NM 20(2-4)(T)/17	40° 21' 21,0"	49° 50' 22,5"
			D.o. 1204/17
208	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası. 10 №-li körpünün kanalı</i> <i>Baku bay. Channel of wharf № 10</i>		
Ləğv etmək Delete	1. Parlayan buy 10-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 10	40° 21' 18"	49° 53' 32"
	2. Parlayan buy 13-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 13 Ləğv etmək DB 23(1,2)(M)/17 Cancel NM 23(1,2)(T)/17	40° 21' 44"	49° 53' 08"
			D.o. 1204/17
209	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası.</i> <i>Baku bay.</i>		
Ləğv etmək Delete	Parlayan buy 24-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 24 Ləğv etmək DB 25(M)/17 Cancel NM 25(T)/17	40° 20' 50"	49° 53' 10"
			D.o. 1204/17
210	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası. 18-20 №-li körpülərin kanalı</i> <i>Baku bay. Channel of wharfs № 18-20</i>		
Ləğv etmək Delete	Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1 Ləğv etmək DB 24(1)(M)/17 Cancel NM 24(1)(T)/17	40° 18' 27"	49° 53' 29"
			D.o. 1204/17
211	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası. Meşə limanının kanalı</i> <i>Baku bay. Channel of Meshe harbour</i>		
Ləğv etmək Delete	Parlayan buy 20-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 20 Ləğv etmək DB 27(M)/17 Cancel NM 27(T)/17	40° 21' 03"	49° 55' 06"
			D.o. 1204/17
212	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası. 22 №-li körpünün kanalı</i> <i>Baku bay. Channel of wharf № 22</i>		
Ləğv etmək Delete	1. Parlayan buy 19-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 19	40° 20' 34"	49° 55' 23"

Çəkmək	2. Liman sərhəddi və «Liman sərhəddi» yazısı arasında		
Plot	Boundary of the port and inscription «Boundary of the port» between	40° 21' 38"	49° 56' 19"
		40° 21' 28"	49° 56' 10"
		40° 20' 32"	49° 55' 26"
		40° 20' 37"	49° 55' 15"
		40° 21' 37"	49° 55' 42"
		40° 21' 42"	49° 55' 47"
	3. «Zığ Quru Yük dəniz limanı» yazısı Inscription «Zykh Dry Cargo sea port» Ləğv etmək DB 29(M)/17 Cancel NM 29(T)/17	40° 21' 48"	49° 56' 12"
			D.o. 1204/17, 1815/16

213	Xəritə (Chart) 2327 <i>Sultan burnu</i> <i>Sultan cape</i>		
Ləğv etmək Delete	Parlayan buy 14-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 14 Ləğv etmək DB 33(M)/17 Cancel NM 33(T)/17	40° 19' 48"	49° 57' 45"
			D.o. 1204/17

Abşeron yarımadası (Absheron peninsula)

214	Xəritə (Chart) 2310 <i>Bakı Dəniz Balıq limanına yanaşmalar</i> <i>The approaches to the Baku Sea Fish port</i>		
Ləğv etmək Delete	1. Liman sərhəddi və «Liman sərhəddi» yazısı arasında Boundary of the port and inscription «Boundary of the port» between	40° 19' 04"	50° 06' 04"
		40° 19' 04"	50° 07' 18"
		40° 22' 02"	50° 07' 18"
	2. «Liman sərhəddi» yazısı Inscription «Boundary of the port»	40° 20' 00"	50° 04' 36"
Çəkmək Plot	3. Liman sərhəddi və «Liman sərhəddi» yazısı arasında Boundary of the port and inscription «Boundary of the port» between	40° 20' 41"	50° 05' 42"
		40° 20' 00"	50° 05' 42"
		40° 20' 00"	50° 05' 04"
	4. «Liman sərhəddi» yazısı Inscription «Boundary of the port»	40° 21' 00"	50° 05' 20"
	5. «Liman sərhəddi» yazısı Inscription «Boundary of the port»	40° 20' 12"	50° 04' 52"
	6. «Liman sərhəddi» yazısı Inscription «Boundary of the port»	40° 20' 36"	50° 04' 36"
			D.o. 1815/16

215

Xəritələr (Charts) 2321, 231, 232*Türkan qəsəbəsi rayonu**Area of Turkan village*Ləğv etmək
Delete

1. İşarə və «dev» yazısı Mark and inscription «dev»	40° 21' 30"	50° 11' 05"
2. İşarə və «dev» yazısı Mark and inscription «dev»	40° 21' 26"	50° 11' 18"
3. İşarə və «dev» yazısı Mark and inscription «dev»	40° 21' 15"	50° 11' 05"
4. İşarə Mark	40° 21' 33"	50° 12' 27"
5. İşarə və «dağıl.» yazısı Mark and inscription «ru»	40° 21' 16"	50° 12' 27"
6. İşarələrin istiqaməti və «134,5°-314,5°» yazısı arasında Leading line of marks and inscription «134,5°-314,5°» between	40° 21' 25" 40° 20' 15"	50° 10' 53" 50° 12' 27"
7. İşarələrin istiqaməti və «179,5°-359,5°» yazısı arasında Leading line of marks and inscription «179,5°-359,5° » between	40° 21' 30" 40° 19' 41"	50° 11' 05" 50° 11' 07"
8. İşarələrin istiqaməti və «224,5°-44,5°» yazısı arasında Leading line of marks and inscription «224,5°-44,5°» between (2321 xəritənin çərçivəsi) (border of chart 2321)	40° 21' 26" 40° 20' 23"	50° 11' 18" 50° 10' 10"
9. İşarələrin istiqaməti və «179,5°-359,5°» yazısı arasında Leading line of marks and inscription «179,5°-359,5° » between	40° 21' 33" 40° 19' 41"	50° 12' 27" 50° 12' 27"
10. Ölçü xətti və «269,5°-89,5°», «Ölçü xətti», yazıları arasında Leading line of marks and inscriptions «269,5°-89,5°», «Measured line», «1,03 miles» between	40° 19' 41" 40° 19' 41"	50° 11' 07" 50° 12' 27"

D.o. 1876/16

216

Xəritələr (Charts) 2321, 231(3), 232(3)*Şah dilindən şimal-qərbə**To the north-west from Shakh spit*

Çəkmək

Plot

1. Liman sərhəddi və «Liman sərhəddi» yazısı arasında Boundary of the port and inscription «Boundary of the port» between	40° 19' 06,0" 40° 18' 49,5" 40° 18' 25,0" 40° 17' 14,0" 40° 17' 13,0" 40° 18' 51,0"	50° 18' 58,0" 50° 18' 44,5" 50° 19' 06,0" 50° 18' 58,0" 50° 19' 16,5" 50° 19' 28,0"
---	--	--

2. «Zirə dəniz limanı» yazısı Inscription «Zira sea port»	40° 19' 00"	49° 19' 15"
3. Körpü arasında Wharf between	40° 19' 25" 40° 19' 20" 40° 19' 20"	50° 18' 22" 50° 18' 20" 50° 18' 22"

D.o. 2530/16, 1148, 1321/17

217

Xəritələr (Charts) 231, 23B
Şuvəlan burundan qərbə
To the west from Shuvelan cape
«Mərdəkan» işarəsi
Mark «Mardakan»

Çəkmək
Plot

40° 30' 52" 50° 10' 15"

D.o. 2891/16, 173/17

Cənub-qərb sahili (The south-west coast)

218

Xəritələr (Charts) 2327, 2328, 2329
Putə burnu rayonu
Area of Puta cape

Düzəltmək
Correct

1. Sahil xətti
arasında
Coastline
between

40° 16' 52" 49° 44' 09"
40° 16' 52" 49° 44' 12"
40° 16' 55" 49° 44' 16"
40° 16' 57" 49° 44' 21"
40° 16' 59" 49° 44' 25"
40° 17' 01" 49° 44' 24"

Çəkmək
Plot

2. Damba
arasında
Dam
between

40° 16' 52" 49° 44' 12"
40° 16' 49" 49° 44' 15"

3. Körpü
arasında
Wharf
between

a)

40° 16' 57" 49° 44' 21"
40° 16' 51" 49° 44' 27"
40° 16' 50" 49° 44' 26"
b) 40° 16' 51" 49° 44' 27"
40° 16' 52" 49° 44' 32"
c) 40° 16' 55" 49° 44' 23"
40° 16' 57" 49° 44' 28"

4. Liman sərhəddi və «Liman sərhəddi» yazısı
arasında
Boundary of the port
and inscription «Boundary of the port»
between

40° 16' 55" 49° 44' 16"
40° 16' 33" 49° 44' 35"
40° 16' 40" 49° 44' 45"
40° 17' 03" 49° 44' 25"

5. «Putə dəniz limanı» yazısı
Inscription «Putə sea port»

40° 17' 06" 49° 44' 20"

D.o. 2530/16

219 Xəritələr (Charts) 2328(1), 232(2), 23A(2)

Qaradağ körpüsü

Garadağ wharf

Düzəltmək

1. Parlayan işarədə «D2M» xüsusiyyətləri
«qrD2M» xüsusiyyətlərinə

Correct

Features «F2M» at light beacon to features «RF2M»

40° 12' 45" 49° 34' 31"

2. Parlayan işarədə «qrPr» xüsusiyyətləri
«qrD2M» xüsusiyyətlərinə

Features «RF1» at light beacon to features «RF2M»

40° 12' 45" 49° 34' 31"

Çap səhvi

220 Xəritələr (Charts) 2325(2-6), 232(1,3,4)

Sanqaçal burnundan şimala

To the north from Sangachal cape

Ləğv etmək

Delete

1. «Tikil.» yazısı

Inscription «build»

40° 07' 30" 49° 28' 36"

2. Körpüdə «tikil.» yazısı

Inscription «build» at wharf

40° 07' 52" 49° 29' 03"

Düzəltmək

3. Dağılmış körpünü körpüyə
arasında

Correct

Destroyed wharf to wharf
between

40° 07' 55" 49° 29' 03"

40° 07' 51" 49° 29' 04"

Artırmaq

4. Mol
arasında

Prolong

Mole
between

a)

40° 07' 51" 49° 29' 12"

40° 07' 51" 49° 29' 18"

b)

40° 07' 33" 49° 29' 12"

40° 07' 32" 49° 29' 18"

40° 07' 39" 49° 29' 18"

5. Liman sərhəddi və «Liman sərhəddi» yazısı
arasında

Boundary of the port
and inscription «Boundary of the port»
between

40° 08' 12" 49° 28' 33"

40° 08' 18" 49° 30' 20"

40° 07' 12" 49° 30' 10"

40° 07' 20" 49° 29' 10"

6. «Sanqaçal dəniz limanı» yazısı

Inscription «Sangachal sea port»

40° 07' 42" 49° 28' 42"

D.o. 1815/16

221	Xəritələr (Charts) 2330-Plan A, 2330 <i>Neftçala körpüsü</i> <i>Neftchala wharf</i>		
Artırmaq	1. Körpü arasında		
Prolong	Wharf between	39° 14' 53,6"	49° 14' 41,8"
		39° 14' 55,4"	49° 15' 09,9"
		39° 14' 55,7"	49° 15' 09,9"
		39° 14' 53,9"	49° 14' 41,7"
Düzəltmək	2. Körpünü dağılmış körpüyə arasında		
Correct	Wharf to destroyed wharf between	39° 14' 53,6"	49° 14' 41,8"
		39° 14' 50,8"	49° 15' 02,6"

D.o. 2284/16

Bakı arxipelaqı (Baku archipelago)

222	Xəritə (Chart) 2327 <i>Şix burnundan cənub-şərqə</i> <i>To the south- east from Shikh cape</i>		
Çəkmək	Süüstü dirək		
Plot	Above-water pile Ləğv etmək DB 305/16, 136(3)/17 Cancel NM 305/16, 136(3)/17	40° 17' 34"	49° 51' 51"
			SX 107/16, Çap səhvi

223 (M)	Xəritələr (Charts) 2322, 2329, 232 <i>Şix burnundan cənuba</i> <i>To the south from Shikh cape</i>		
(T)	Parlayan buy, s, top fiquru əyri xaç, işıq sPr5s		
Çəkmək	Light buoy, Y, «X» top mark, light YFl5s	40° 10' 30"	49° 49' 00"
Plot			SX 15/17, D.o. 600/17

224	Xəritələr (Charts) 23A, 23B <i>Böyük-Zirə adasından cənuba</i> <i>To the south from Boyuk-Zira island</i>		
Çəkmək	Maneə, «Maneə, Dər.7m» yazısı arasında		
Plot	Obstruction, inscription «Obstr., depth 7m» between	40° 16' 30"	49° 54' 35"
		40° 16' 30"	49° 54' 52"
		40° 16' 17"	49° 54' 52"
		40° 16' 17"	49° 54' 35"
			DB 174/16 əlavə

225	Xəritələr (Charts) 2327, 2328, 2329 <i>Putə burnu rayonu</i> <i>Area of Puta cape</i>		
Çəkmək	1. Parlayan buy № 1, y, konus top fiquru, işıq yPr3s		
Plot	Light buoy № 1, G, topmark cone, light GF13s	40° 15' 47"	49° 44' 52"
	2. Parlayan buy № 2, qr, silindr top fiquru, işıq qrPr3s		
	Light buoy № 2, R, topmark cylinder, light RF13s	40° 15' 41"	49° 44' 45"

3. Parlayan buy № 3, y, konus top fiquru, işıq yPr3s Light buoy № 3, G, topmark cone, light GF13s	40° 16' 08"	49° 44' 21"
4. Parlayan buy № 4, qr, silindr top fiquru, işıq qrPr3s Light buoy № 4, R, topmark cylinder, light RF13s	40° 16' 02"	49° 44' 14"
5. Parlayan buy, qra, kürə top fiquru, işıq aUzPr10s Light buoy, RW, topmark sphere, light WLF110s	40° 15' 22"	49° 45' 21"

SX 27/17, D.o. 1093/17

226

Xəritələr (Charts) 2325, 2328, 232, 23A, 23B

Sanqaçal burnundan şimal-şərqə

To the north-east from Sangachal cape

Ləğv etmək

1. 31 №-li rayonun sərhədi
arasında

Delete

Border of area № 31
between

40° 10' 06" 49° 35' 12"

40° 10' 30" 49° 35' 12"

(2325 xəritənin çərçivəsi)
(border of chart 2325)

40° 10' 30" 49° 36' 00"

40° 10' 30" 49° 37' 30"

40° 10' 06" 49° 37' 30"

Çəkmək

2. 31 №-li rayonun sərhədi
arasında

Plot

Border of area № 31
between

40° 10' 06" 49° 35' 12"

(2325 xəritənin çərçivəsi)
(border of chart 2325)

40° 10' 06" 49° 36' 00"

40° 10' 06" 49° 37' 30"

D.o. 2701/16

227

**Xəritələr (Charts) 2320, 2322, 2323, 2325, 2328, 2329,
231, 232, 23A, 23B**

Abşeron yarımadasından cənuba

To the south from Absheron peninsula

Çəkmək

153 №-li rayonu
sahil xətti və nöqtələri arasında

Plot

Area № 153
between coastline and points

40° 11' 19" 49° 30' 19"

40° 10' 29" 49° 32' 25"

(2328 xəritənin çərçivəsi)
(border of chart 2328)

40° 10' 46" 49° 34' 00"

(2325 xəritənin çərçivəsi)
(border of chart 2325)

40° 11' 05" 49° 36' 00"

40° 11' 10" 49° 36' 30"

(2329 xəritənin çərçivəsi)
(border of chart 2329)

40° 10' 50" 49° 38' 00"

(2322 xəritənin çərçivəsi)
(border of chart 2322)

40° 09' 02" 49° 45' 48"

(2328 xəritənin çərçivəsi)
(border of chart 2328)

40° 09' 00" 49° 46' 00"

(231 xəritənin çərçivəsi)

(border of chart 231)	40° 08' 19"	49° 49' 00"
(2329 xəritənin çərçivəsi)		
(border of chart 2329)	40° 08' 05"	49° 50' 00"
	40° 06' 43"	49° 56' 02"
(231 xəritənin çərçivəsi)		
(border of chart 231)	40° 06' 00"	49° 56' 18"
	40° 02' 56"	49° 57' 28"
(2320 xəritənin çərçivəsi)		
(border of chart 2320)	40° 02' 33"	49° 58' 30"
(2322 xəritənin çərçivəsi)		
(border of chart 2322)	40° 02' 28"	49° 58' 42"
(2323 xəritənin çərçivəsi)		
(border of chart 2323)	40° 02' 24"	49° 58' 54"
(2320 xəritənin çərçivəsi)		
(border of chart 2320)	39° 59' 24"	50° 06' 55"
(2323 xəritənin çərçivəsi)		
(border of chart 2323)	39° 56' 30"	50° 14' 42"
	39° 53' 24"	50° 22' 52"
	39° 52' 42"	50° 22' 24"
(2323 xəritənin çərçivəsi)		
(border of chart 2323)	39° 55' 36"	50° 14' 42"
(2320 xəritənin çərçivəsi)		
(border of chart 2320)	39° 59' 24"	50° 04' 42"
(2320 xəritənin çərçivəsi)		
(border of chart 2320)	40° 01' 44"	49° 58' 30"
(2322 xəritənin çərçivəsi)		
(border of chart 2322)	40° 01' 48"	49° 58' 19"
(2323 xəritənin çərçivəsi)		
(border of chart 2323)	40° 01' 50"	49° 58' 12"
	40° 02' 38"	49° 56' 04"
(231 xəritənin çərçivəsi)		
(border of chart 231)	40° 06' 00"	49° 54' 42"
	40° 06' 14"	49° 54' 36"
(2329 xəritənin çərçivəsi)		
(border of chart 2329)	40° 07' 18"	49° 50' 00"
(231 xəritənin çərçivəsi)		
(border of chart 231)	40° 07' 31"	49° 49' 00"
(2328 xəritənin çərçivəsi)		
(border of chart 2328)	40° 08' 12"	49° 46' 00"
(2322 xəritənin çərçivəsi)		
(border of chart 2322)	40° 08' 15"	49° 45' 48"
(2329 xəritənin çərçivəsi)		
(border of chart 2329)	40° 10' 02"	49° 38' 00"
	40° 10' 16"	49° 36' 54"
(2325 xəritənin çərçivəsi)		
(border of chart 2325)	40° 10' 16"	49° 36' 00"
	40° 10' 16"	49° 35' 44"
(2328 xəritənin çərçivəsi)		
(border of chart 2328)	40° 09' 49"	49° 34' 00"

40° 09' 28" 49° 32' 40"

40° 10' 57" 49° 29' 09"

SX 5/17, D.o. 2701/16

228 (M)	Xəritələr (Charts) 2325, 232(1)		
	<i>Sanqaçal burnundan şimal-şərqə</i>		
(T)	<i>To the north-east from Sangachal cape</i>		
Əlavə etmək	1. Parlayan buyda «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy	40° 10' 00"	49° 34' 22"
	2. Parlayan buy 1-də «yoxdur» yazısı		
	Inscription «abs.» at light buoy 1	40° 09' 51"	49° 34' 00"
			D.o. 1204/17
229 (M)	Xəritə (Chart) 2325		
	<i>Sanqaçal burnundan şimala</i>		
(T)	<i>To the north from Sangachal cape</i>		
Əlavə etmək	1. Parlayan buy 3-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 3	40° 07' 45"	49° 29' 53"
	2. Parlayan buy 4-də «yoxdur» yazısı		
	Inscription «abs.» at light buoy 4	40° 07' 42"	49° 29' 36"
	3. Parlayan buy 5-də «yoxdur» yazısı		
	Inscription «abs.» at light buoy 5	40° 07' 45"	49° 29' 36"
	4. Parlayan buy 6-də «yoxdur» yazısı		
	Inscription «abs.» at light buoy 6	40° 07' 42"	49° 29' 19"
	5. Parlayan buy 7-də «yoxdur» yazısı		
	Inscription «abs.» at light buoy 7	40° 07' 45"	49° 29' 19"
			D.o. 1204/17
230 (M)	Xəritələr (Charts) 2326, 232, 23A, 23B		
	<i>Duvanni adasından cənub-şərqə</i>		
(T)	<i>To the south-east from Duvanny island</i>		
Düzəltmək	Parlayan işarəni işarə 1-ə		
Correct	Light mark to mark 1	40° 01' 12"	49° 36' 27"
			SX 37/17
231 (M)	Xəritələr (Charts) 2324, 232, 23A, 23B		
	<i>Xərə-Zirə adasından cənub-qərbə</i>		
(T)	<i>To the south-west from Khara-Zira island</i>		
Əlavə etmək	Parlayan buy 100-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 100	39° 56' 54"	49° 36' 36"
			SX 32/17
232	Xəritələr (Charts) 2335, 232, 233, 23A, 23B		
	<i>Savenko bankası</i>		
	<i>Savenko bank</i>		
Düzəltmək	Buyu parlayan buy 107-yə		
Correct	Buoy to light buoy 107	39° 46' 24"	49° 32' 35"
	Ləğv etmək DB 55(2)(M)/17		
	Cancel NM 55(2)(T)/17		D.o. 1204/17

233 (M)	Xəritələr (Charts) 2335, 232, 233, 23A, 23B		
	<i>Savenko bankası</i>		
(T)	<i>Savenko bank</i>		
Əlavə etmək	Parlayan buy 107-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 107	39° 46' 24"	49° 32' 35"
			D.o. 1204/17
234	Xəritə (Chart) 2330		
	<i>Kür çayının mənsəbinə yanaşmalar</i>		
	<i>The approaches to the mouth of the Kur river</i>		
Düzəltmək	1. 7.2 m dərinliyi 6.5 m dərinliyə		
Correct	Depth 7.2 m to depth 6.5 m	39° 14' 30"	49° 16' 48"
	2. 7.8 m dərinliyi 6.7 m dərinliyə		
	Depth 7.8 m to depth 6.7 m	39° 14' 30"	49° 17' 27"
	3. 8.2 m dərinliyi 7 m dərinliyə		
	Depth 8.2 m to depth 7 m	39° 14' 12"	49° 17' 48"
	4. 8.2 m dərinliyi 7.1 m dərinliyə		
	Depth 8.2 m to depth 7.1 m	39° 14' 12"	49° 18' 15"
	5. 8.8 m dərinliyi 7.2 m dərinliyə		
	Depth 8.8 m to depth 7.2 m	39° 14' 12"	49° 18' 39"
	6. 9 m dərinliyi 7.3 m dərinliyə		
	Depth 9 m to depth 7.3 m	39° 13' 58"	49° 18' 52"
	7. 9.4 m dərinliyi 7.2 m dərinliyə		
	Depth 9.4 m to depth 7.2 m	39° 14' 00"	49° 19' 34"
	8. 10.2 m dərinliyi 7.1 m dərinliyə		
	Depth 10.2 m to depth 7.1 m	39° 13' 42"	49° 19' 52"
	9. 10.8 m dərinliyi 6.2 m dərinliyə		
	Depth 10.8 m to depth 6.2 m	39° 13' 45"	49° 20' 48"
	10. 11.4 m dərinliyi 5.9 m dərinliyə		
	Depth 11.4 m to depth 5.9 m	39° 13' 24"	49° 21' 09"
	11. 11.6 m dərinliyi 3.9 m dərinliyə		
	Depth 11.6 m to depth 3.9 m	39° 13' 40"	49° 21' 36"
	12. 12.4 m dərinliyi 0.9 m fərqli dərinliyə		
	Depth 12.4 m to distinctive depth 0.9 m	39° 13' 42"	49° 22' 30"
	13. 12.6 m dərinliyi 5 m dərinliyə		
	Depth 12.6 m to depth 5 m	39° 13' 24"	49° 22' 04"
	14. 13.4 m dərinliyi 5.5 m dərinliyə		
	Depth 13.4 m to depth 5.5 m	39° 13' 12"	49° 22' 36"
	15. 14.2 m dərinliyi 6.7 m dərinliyə		
	Depth 14.2 m to depth 6.7 m	39° 13' 00"	49° 23' 12"
	16. 15.6 m dərinliyi 8 m dərinliyə		
	Depth 15.6 m to depth 8 m	39° 13' 00"	49° 24' 15"
	17. 15.6 m dərinliyi 7.5 m dərinliyə		
	Depth 15.6 m to depth 7.5 m	39° 12' 45"	49° 23' 42"
	18. 19.6 m dərinliyi 12.6 m dərinliyə		
	Depth 19.6 m to depth 12.6 m	39° 12' 26"	49° 25' 17"
	19. 19.4 m dərinliyi 13.5 m dərinliyə		
	Depth 19.4 m to depth 13.5 m	39° 12' 45"	49° 25' 40"
			D.o. 2285/16
235 (M)	Xəritələr (Charts) 235, 23C		
	<i>Astara reydi</i>		
(T)	<i>Astara roadstead</i>		
Əlavə etmək	1. Parlayan buy 128-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 128	38° 27,2'	48° 54,4'

2. Buyda «yoxdur» yazısı Inscription «abs.» at buoy	38° 30,9'	48° 53,2'	D.o. 1204/16
--	-----------	-----------	--------------

Abşeron arxipelaqı (Absheron archipelago)

236	Xəritələr (Charts) 231,23B, 22, 23 <i>Çilov adasından cənuba</i> <i>To the south from Chilov island</i>			
Çəkmək Plot	Suiüstü dirək Above-water pile	40° 17' 00"	50° 34' 52"	DB 170/16 əlavə
237 (M)	Xəritələr (Charts) 2311, 231 <i>Qarabatdağ Daşı adacıq</i> <i>Qarabatdağ Dashi islet</i>			
(T) Əlavə etmək Add	Parlayan buy 19-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 19	40° 19' 20"	50° 28' 29"	D.o. 1204/16
238 (M)	Xəritə (Chart) 2311 <i>Cənubi Abşeron körfəzi</i> <i>Southern gulf of Absheron</i>			
(T) Əlavə etmək Add	Parlayan buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 2	40° 22' 32"	50° 24' 07"	D.o. 1204/16
239	Xəritələr (Charts) 2314 Plan A(7, 8), 2314 <i>Abşeron limanı</i> <i>Port of Absheron</i>			
Ləğv etmək Delete	1. Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	40° 29' 00"	50° 16' 10"	
	2. Parlayan buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 2	40° 29' 03"	50° 16' 14"	
	3. Parlayan buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 3	40° 28' 02"	50° 16' 53"	
	4. Parlayan buy 4-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 4	40° 28' 03"	50° 16' 57"	
	5. Parlayan buy 5-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 5	40° 27' 03"	50° 17' 36"	
	6. Parlayan buy 6-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 6	40° 27' 01"	50° 17' 43"	
	7. Parlayan buy 7 Light buoy 7	40° 26' 40,2"	50° 17' 36,0"	
Bərpə etmək Back up	8. Parlayan buy № 7, y, konus top fiquru, işıq yPr3s Light buoy № 7, G, topmark cone, light GF13s Ləğv etmək DB 84(1-6, 11)(M), 127(1-6,11)(M) /17 Cancel NM 84(1-6, 11)(T), 127(1-6, 11)(T) /17	40° 26' 43,5"	50° 17' 30"	D.o. 1204/17

240 (M)	Xəritələr (Charts) 2314 Plan A, 2314 <i>Abşeron limanı</i>		
(T)	<i>Port of Absheron</i>		
Əlavə etmək Add	Parlayan buy 7-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 7	40° 26' 43,5"	50° 17' 30"
			D.o. 1204/16
241 (M)	Xəritələr (Charts) 2311, 2314, 231, 23B <i>Karaçev bankasından şərqə</i>		
(T)	<i>To the east from Karachev bank</i>		
Əlavə etmək Add	Parlayan buy 34-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 34	40° 26' 30"	50° 26' 00"
			D.o. 1204/16
242 (M)	Xəritə (Chart) 2312 <i>Çilov adası</i>		
(T)	<i>Chilov island</i>		
Əlavə etmək Add	Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	40° 19' 01"	50° 37' 28"
			D.o. 1204/16
243	Xəritələr (Charts) 2313, 231 <i>Neft Daşları adası rayonu</i>		
	<i>Area of Neft Daşları island</i>		
Düzəltmək Correct	Buyu parlayan buy 2-yə Buoy to light buoy 2 Ləğv etmək DB 81(5)(M), 126(5)(M) /17 Cancel NM 81(5)(T), 126(5)(M) /17	40° 15' 24"	50° 48' 18"
			D.o. 1204/17
244 (M)	Xəritə (Chart) 2313, 231(1) <i>Neft Daşları adası rayonu</i>		
(T)	<i>Area of Neft Daşları island</i>		
Əlavə etmək Add	1. Parlayan buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 2	40° 15' 24"	50° 48' 18"
	2. Parlayan buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 3	40° 15' 09"	50° 49' 45"
	3. Parlayan buy 33-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 33	40° 15' 03"	50° 50' 12"
			D.o. 1204/16
Dənizin şimal hissəsi (The north part of the sea)			
245 (M)	Xəritə (Chart) 21 <i>Ural Borozdina çökəkliyi</i>		
(T)	<i>Hollow Ural Borozdina</i>		
Çəkmək Plot	1. «Caspian Explorer» buruq platforması, «bax xəbərdar.» yazısı Drilling platform «Caspian Explorer», inscription «see caution»	46° 06,3'	50° 52,1'
	2. Mətn (bax yapşdırmaya) Text (see sticker)		RF 4820(M)/17

246	Xəritə (Chart) 21 <i>Maliy Jemçujniy adasından şərqə</i> <i>To the east from Maliy Jemchujniy island</i>		
Əlavə etmək Add	1. Platformada «LSP-1(F)» yazısı Inscription «LSP-1(F)» at platform	45° 00,2'	48° 28,8'
Çəkmək Plot	2. «BK» platforması, işıq aPr15s6M, «bax xəbərdar.» yazısı Platform «BK», light WF115s6M, inscription «see caution»	44° 53,9'	49° 03,4'
	3. Mətn (bax yapşdırmaya) Text (see sticker)		RF 203, 4704 /17
247 (M)	Xəritə (Chart) 21 <i>Maliy Jemçujniy adasından şərqə</i> <i>To the east from Maliy Jemchujniy island</i>		
(T)	Platforma, «2 platform» yazısı		
Çəkmək Plot	Platform, inscription «2 platforms»	44° 59,7'	48° 33,3'
			RF 204(M)/17
248	Xəritələr (Charts) 21, 22 <i>Turali burnu rayonu</i> <i>Area of Turali cape</i>		
Ləğv etmək Delete	«Neptun» buruq platforması Drilling platform «Neptun» Ləğv etmək DB 94(1)(M)/17 Cancel NM 94(1)(T)/17	43° 09,0'	48° 24,6'
			RF 2334/17
249 (M)	Xəritə (Chart) 21 <i>Bolşaya jəmçujnaya bankasından şərqə</i> <i>To the east from Bolshaya Jemchujnaya bank</i>		
(T)	1. «Neptun» buruq platforması, «bax xəbərdar.» yazısı		
Çəkmək Plot	Drilling platform «Neptun», inscription «see caution»	44° 32,0'	49° 05,7'
	2. Mətn (bax yapşdırmaya) Text (see sticker)		RF 4705(M)/17
Dənizin cənub hissəsi (The south part of the sea)			
250	Xəritələr (Charts) 232, 23B, 23(1) <i>Alfa Şah-Dəniz platforması rayonu</i> <i>Area of Alfa Shakh-Deniz platform</i>		
Ləğv etmək Delete	1. «İstiqlal» buruq platforması Drilling platform «İstiqlal»	39° 55,3'	50° 23,3'
	2. Platformada «bax xəbərdar.» yazısı və DB 96(6)(M)/17 əsasən xəbərdarlıq mətni Inscription «see caution» at platform and caution text promulgated by NM 96(6)(T)/17	39° 55,3'	50° 23,3'
	Ləğv etmək DB 96(4-6)(M), 192(1)(M)/17 Cancel NM 96(4-6)(T), 192(1)(T)/17		SX 59/17, D.o. 1456/17
251 (M)	Xəritələr (Charts) 232, 23A, 23B, 23 <i>Alfa Şah-Dəniz platformasından cənub-qərbə</i> <i>To the south-west from Alfa Shakh-Deniz platform</i>		
(T)	1. «İstiqlal» buruq platforması, «bax xəbərdar.» yazısı		
Çəkmək Plot	Drilling platform «İstiqlal», inscription «see caution»	39° 51' 43"	50° 23' 51"
	2. Mətn (bax yapşdırmaya) Text (see sticker)		SX 59/17, D.o. 1456/17

252	Xəritə (Chart) 23 <i>Türkmən körfəzi</i> <i>Turkmen gulf</i>		
Çəkmək	1. Batmış gəmi suyun üzərində hissələri ilə		
Plot	Wreck with parts above the water	38° 57,1'	53° 18,1'
	2. Batmış gəmi suyun üzərində hissələri ilə		
	Wreck with parts above the water	38° 59,0'	53° 04,5'

RF 1599/17

Xəritə (Chart) 21

(M) Xəbərdarlıq.

«Caspian Explorer» buruq platformasına (46°06,3'N 50°52,1'E)

1 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 245/17)

(T) Caution

Approaching to the drilling platform «Caspian Explorer» (46°06,3'N 50°52,1'E)

is prohibited at the distance less than 1 mile. (NM 245/17)

Xəritə (Chart) 21

(M) Xəbərdarlıq.

«BK» buruq platformasına (44°53,9'N 49°03,4'E)

1 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 246/17)

(T) Caution

Approaching to the drilling platform «BK» (44°53,9'N 49°03,4'E)

is prohibited at the distance less than 1 mile. (NM 246/17)

Xəritə (Chart) 21

(M) Xəbərdarlıq.

«Neptun» buruq platformasına (44°32,0'N 49°05,7'E)

1 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 249(M)/17)

(T) Caution

Approaching to the drilling platform «Neptun» (44°32,0'N 49°05,7'E)

is prohibited at the distance less than 1 mile. (NM 249(T)/17)

Xəritə (Chart) 23

(M) Xəbərdarlıq.

«İstiqlal» buruq platformasına (39°51,7'N 50°23,8'E)

2 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 251(M)/17)

(T) Caution

Approaching to the drilling platform «İstiqlal» (39°51,7'N 50°23,8'E)

is prohibited at the distance less than 2 mile. (NM 251(T)/17)

Xəritə (Chart) 23A

(M) Xəbərdarlıq.

«İstiqlal» buruq platformasına (39°51,7'N 50°23,8'E)

2 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 251(M)/17)

(T) Caution

Approaching to the drilling platform «İstiqlal» (39°51,7'N 50°23,8'E)

is prohibited at the distance less than 2 mile. (NM 251(T)/17)

Xəritə (Chart) 23B

(M) Xəbərdarlıq.

«İstiqlal» buruq platformasına (39°51,7'N 50°23,8'E)

2 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 251(M)/17)

(T) Caution

Approaching to the drilling platform «İstiqlal» (39°51,7'N 50°23,8'E)

is prohibited at the distance less than 2 mile. (NM 251(T)/17)

Xəritə (Chart) 232

(M) Xəbərdarlıq.

«İstiqlal» buruq platformasına (39°51,7'N 50°23,8'E)

2 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (DB 251(M)/17)

(T) Caution

Approaching to the drilling platform «İstiqlal» (39°51,7'N 50°23,8'E)

is prohibited at the distance less than 2 mile. (NM 251(T)/17)


**III. KİTABLARIN KORREKTURASI
BOOKS CORRECTION
КОРРЕКТУРА КНИГ**

253 Книга 1003 «Лоция Каспийского моря» изд.1997 г.

Стр. 206. Строка 26. После строки поместить:

«Затонувшие суда с частями над водой лежат в 7,4 мили к S и в 13 милях к SE от северо-восточной оконечности острова Огурчинский.». (ИМ 253/17) РФ 1634/17

254 Книга 2003 «Средства навигационного оборудования и расписания передач навигационных и гидрометеорологических сообщений. Каспийское море» изд.1989 г.

1	2	3	4	5
826 *	Мардаканский 40°30,9' 50°10,32 2013 *	- *	Белая круглая каменная башня на двухъярусной плат- форме с фонарным сооружением 33.0 35.1 *	Находится в ведении ООО «Далга Бич»  * (ИМ 217, 254/17)
1014 *	Светящийся буй левой стороны 43°00,3' 47°28,5' *	Кр Пр Зс *	*	(Поместить в подрайоне «Канал Нефтяной гавани») * (ИМ 254/17) РФ 4759/17
1022 *	Светящийся буй правой стороны 43°00,1' 47°29,6' *	Зл Пр Зс *	*	* (ИМ 254/17) РФ 1655/17
1023 *	Светящийся буй левой стороны 43°00,1' 47°29,8' *	Кр Пр Зс *	*	* (ИМ 254/17) РФ 1655/17
1024 *	Светящийся буй левой стороны 43°59,9' 47°30,0' *	Кр Пр Зс *	*	* (ИМ 254/17) РФ 1655/17

1377	БУРОВОЙ ПЛАТФОРМЫ ЛСП-1		Морская ледостойкая стационарная буровая платформа красно-желтого цвета на сваях 105 94 *	(ИМ 254/17) РФ 4759/17
1378	Платформы ЛСП-2		Морская ледостойкая стационарная платформа красно-желтого цвета на 49 38 *	(ИМ 254/17) РФ 4759/17
1378.1 *	Платформы БК 44°53,9' 49°03,4' *	Бл Пр 15с пр 1.0 тм 1.0 пр 1.0 тм 1.0 пр 3.0 тм 8.0 6М *	Морская ледостойкая стационарная платформа блок-кондуктор желто-красного цвета на опорном блоке 25.5 15.3 *	(ИМ 254/17) РФ 4759/17
1400.1 *	Светящий буй осевой 40°15,4' 49°45,3' *	Бл Дл Пр 10с 2М *		(ИМ 225, 254/17)
1400.2 *	№ 1 светящий буй правой стороны 40°15,8' 49°44,9' *	Зл Пр 3с 2М *		(ИМ 225, 254/17)
1400.3 *	№ 2 светящий буй левой стороны 40°15,7' 49°44,7' *	Кр Пр 3с 2М *		(ИМ 225, 254/17)
1400.4 *	№ 3 светящий буй правой стороны 40°16,1' 49°44,3' *	Зл Пр 3с 2М *		(ИМ 225, 254/17)
1400.5 *	№ 4 светящий буй левой стороны 40°16,0' 49°44,2' *	Кр Пр 3с 2М *		(ИМ 225, 254/17)

Стр. 144. Поместить:

М

Мардаканский, знак826

(ИМ 217, 254/17)

255 Книга 4051-AP «Режим плавания судов в Каспийском море» изд. 2000 г.

1. Стр. 10. Верхняя таблица. В графах 1-3 поместить:

1	2	3
153	Сангачалы - К югу от банки Макарова	35

(ИМ 227, 255(1)/17)

2. Стр. 35. После района № 152 поместить:

Сангачалы - К югу от банки Макарова

Р а й о н № 153. Район ограничен береговой чертой и линиями, соединяющими точки:

- 1) 40°11,32'N, 49°30,32'E 8) 40°02,63'N, 49°56,06'E
2) 40°10,48'N, 49°32,42'E 9) 40°06,23'N, 49°54,60'E
3) 40°11,17'N, 49°36,50'E 10) 40°10,27'N, 49°36,90'E
4) 40°06,72'N, 49°56,03'E 11) 40°10,27'N, 49°35,73'E
5) 40°02,93'N, 49°57,47'E 12) 40°09,47'N, 49°32,67'E
6) 39°53,40'N, 50°22,87'E 13) 40°10,95'N, 49°29,15'E
7) 39°52,70'N, 50°22,40'E

Карты № 35055, 35057, 35058, 35065, 35069, 2329(AZ), 33003, 33004, 32000, 32001.

(ИМ 227, 255(2)/17)

3. Стр. 47. Строка 19 и 20 сверху. В обеих строках исправить «40°10,5'N» на «40°10,1'N».

(ИМ 226, 255(3)/17)

256 Kitab «Xəzər dənizində gəmilərin üzmə rejimi üzrə məlumat toplusu» 2017-ci ilin nəşri.

1. Səh. 11. Cədvəl 3.2. 1-3 sütunlarda yerləşdirmək:

1	2	3
153	Sanqaçal – Makarov bankasından cənuba	46

(DB 227, 256(1)/17)

2. Səh. 47. 152 №-li rayondan sonra yerləşdirmək:

Sanqaçal – Makarov bankasından cənuba

R a y o n № 153

Rayon sahil xətti ilə və nöqtələri birləşdirən xətlərlə məhdudlaşdırılmışdır:

- 1) 40°11,32'N, 49°30,32'E 8) 40°02,63'N, 49°56,06'E
2) 40°10,48'N, 49°32,42'E 9) 40°06,23'N, 49°54,60'E
3) 40°11,17'N, 49°36,50'E 10) 40°10,27'N, 49°36,90'E
4) 40°06,72'N, 49°56,03'E 11) 40°10,27'N, 49°35,73'E
5) 40°02,93'N, 49°57,47'E 12) 40°09,47'N, 49°32,67'E
6) 39°53,40'N, 50°22,87'E 13) 40°10,95'N, 49°29,15'E
7) 39°52,70'N, 50°22,40'E

Xəritələr №: 2320, 2322, 2323, 2325, 2328, 2329, 231, 232, 23A, 23B.

(DB 227, 256(2)/17)

3. Səh. 65. Aşağıdan 8-ci və 9-cu sətir. Hər iki sətirdə «40°10,5'N»-nu «40°10,1'N»-na düzəltmək.

(DB 226, 256(3)/17)

**AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
ƏMƏLİYYAT BAŞ İDARƏSİ
NAVİQASIYA VƏ KARTOQRAFIYA İDARƏSİ
HİDROQRAFIYA VƏ XƏRİTƏÇƏKMƏ MƏRKƏZİNİN RƏİSİ**

**CHIEF OF THE CENTRE OF HYDROGRAPHY AND CARTOGRAPHY
OF DEPARTMENT OF NAVIGATION AND CARTOGRAPHY
OF OPERATIONAL HEADQUARTERS
OF MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC**